

"TEKNOFEST" mahiyyət etibarilə yüksək texnologiyaları sərgiləyən nüfuzlu aerokosmik beynəlxalq tədbirlərdən biri olmaqla yanaşı, həm də bir millətin və iki dövlətin qırılmaz qardaşlıq telləri ilə necə six bağlılığını nümayiş etdirən möhtəşəm bayram kimi tərixə yazıldı.

Vaxt var idi ki, bu sevgini bürüə verənlər, onu dilə getirənlər məhbəslərə atılır və Sibirə sürgün edildi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdiğən sonra eyni kökdən olmağımız haqqında yaza, danişa bilirik və bundan qürurlanıq. Amma bu qardaşlığın mahni ilə, sözlə ifadə edilən vaxtları olub. Əlimiz Türkiyəyə çatmasa da, Rəşad Nuri Güntəkinin romanlarını oxumuşuq, Nazim Hikmətin poeziyasından zövq almışıq, Əziz Nesinin satirası gözlerimizin aynasında təbəssüm doğurub.

Yaxşı yadımdadır, 1970-ci illərdə Bakıya türk müğənnisi Emel Sayın gəlmişdi. Zal və səhnə eyni hissələrlə elə kükredi ki, bunu adı konsern yox, ariqlıların divar kimi uçurulub qırıq kərpiclərle sovrulduğunu təsdiq edən tarixi an kimi ruhumuzla hiss edirdik.

Bu sevginin nə qədər dərin və səmimi olduğunu bütün keçmiş Sovet İttifaqı miqyasında belə üzə çıxaran çoxsaylı nümunələr mövcuddur. Onlardan yalnız birini xatırlamaq yerinə düşərdi. Ötən əsrin 80-ci illərində Lomonosov adına MDU-nun Jurnalistika fakültəsində bütün sovet respublikalarını təmsil edən bir qrup tələbə oxuyurdu və onlara milli kadrlar deyirdilər. Belə gruplardan birində tələbələrin himni "Sev kardeşim" mahniyi idı.

Tələbələrdən biri - 45 illik dostum, qazaxıstanlı Jumadildin Baxtibayla bugün də əlaqələrimiz qırılmışdır. İndi o, "Qazaxtonu" jurnalının baş redaktorudur. Baxtibaya yazış soruşdum ki, bəlkə yadında bu barədə nəsə qalıb? İndi dünyadan o başına məktub yazış cavab almaq üçün aylarla gözləmək lazımlı gəlmir. Elə yazdığım günün axşamı Bəxtibaydan cavab gəldi: "Qaldığımız yataqxanada - Tələbə və Aspirantlar Evində bizimlə yanaşı ermənilər də yaşayırdılar. Onlar imkan düşən kimi guyaya türklərin törfətiyi uydurma erməni soyqırımı ilə bağlı iftira dolu böhtanları sel kimi yağıdırardılar. Amma onlara anlatdım ki, həmin hadisələrlə əlaqədar mənə bəlli olan başqa tarixə görə türklər haqlıdır. Elə heyrotnmışdılər ki, deməyə söz belə tapmamışdılər. Mən onlara danişdim ki, Birinci Dünya müharibəsinin başladığı 1914-cü ildə Omskda Müellimlər Seminariyasında yalnız bir tələbə ermənilərə dəstək üçün türklər mühərabəye pul ödəmədi. O, öz fikrini belə əsaslandırmışdı ki, türklər bizim qan və din qardaşlarımızdır. Ermənilərə anlatdım ki, mənim yanında soyqırımdan danişa bilməzər. Mənim anadan olduğum Qazaxıstan çölləri "qolodomor"un (rus dilində olan bu sözün mənası acliqla öldürmək, qırmaqdır - morit qolodom) mərkəzi idi. Orada hər 10 nəfərin 9-u acıdan öldürdü. Həmin 1932-ci ildə qazaxların planlı surətdə acliqla qırılmasının təşkili nəticəsində onların yarıdan çoxu - 4 milyon insan (son məlumatlara görə isə 5 milyondan artıq) məhv edilmişdi. Lakin bu cavabla da bizim yataqxanadakı erməni tələbələrlə münaqişəmiz bitmədi. Tələbə yoldaşımız türkmən Əvəz Rəhimov barmaqlarını gitaranın simlərinə çırçıplı "Sev kardeşim" mahniyi oxuyan gündən ermənilər otağımızı tərk etdilər və bir də heç vaxt qapımızı döyüb bizi rahatsız etmədilər. O vaxtdan bu türk mahniyi bizim milli grupun özünəməxsus himninə çevrildi.

1980-ci illərdə Türkiyə ilə sərhəd kəndlərdə, əsasən də Naxçıvan Muxtar Respublikasının keçmiş İliç rayonunun ərazisində türk telekanallarına baxmaq üçün "kəllə"li elektriklər 500, 1000 vatlıq elektrik lampalarından antena düzəldər, bir-birinə etibar edənlər yığışib gecələr türk telekanallarına baxardılar. Gizlincə baxardılar, çünkü kimi tutsaydılar, damlayacaqdılar. Haradansa, hansısa naməlum yolla Azərbaycana daşınan türk musiqilərinin, filmlərinin də sayı-hesabı olmazdı.

1990-ci ilin Qanlı Yanvar hadisələri zamanı isə Türkiyə-Azərbaycan sərhədləri boyu hər iki tərəfdə tonqallar qalandı, qardaş qardaşla min il əvvəl olduğu kimi, alovların dili ilə danişdi. Başa düşdük və güvəndik ki, Türkiyə arxamızdadır.



# "Ayrılmı könül candan"

Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvədədir

Həmi oxuyurdu - ukraynalı Olqa Betko və Olya Karpiy, rus Serqey Medvedev, Kostya Kreknik, latış Maris Anderson... Əlbətte ki, özbəklər, qırğızlar, qazaxlar, azərbaycanlılar da oxuyurdular. Oxuyanların sırasında təkcə "ən qədim xalqın nümayəndləri"ndən kimsə yox idi".

Bu əhvalat nə qədər adı olsa da, keçmiş imperiyanın tərkibində türkdilli xalqların bir-birinə olan sevgisini aşkarlayan ciddi faktdır. Hamımızı bölbüb, parçalayıb nə qədər qarşı-qarşıya qoysalar da, biz ruhən və daxilən bir-birimizə möhkəm bağlılıq. O da sərr deyil ki, bütün imperiyalar tarix boyu ərazi-sindəki xalqları beləcə parçalayaraq ayırir, bir-birindən uzaqlaşdırmaqla idarə edirlər. Lakin nədənse o zaman kəsən qılınc ermənilərin əlində idi. Və dəhşətli odur ki, ermənilər bu gün də həmin qılıncı əllərindən qoymaq istemirler.

Amma nə qədər azgın olsalar da, nə qədər əllərinə düşən imkanlardan faydalansalar da, əsrlər boyu törfətlərini vəhşiliklər və yeritdikləri təbliğat Türkiyə-Azərbaycan qardaşlığını sarsıda bilmədi. Zamanın aynasında biz bu dəstlüğün möhtəşəm güc kimi kükrəyib göylərə millənməsinə şahidlik edirik.

1980-ci illərdə Türkiyə ilə sərhəd kəndlərdə, əsasən də Naxçıvan Muxtar Respublikasının keçmiş İliç rayonunun ərazisində türk telekanallarına baxmaq üçün "kəllə"li elektriklər 500, 1000 vatlıq elektrik lampalarından antena düzəldər, bir-birinə etibar edənlər yığışib gecələr türk telekanallarına baxardılar. Gizlincə baxardılar, çünkü kimi tutsaydılar, damlayacaqdılar. Haradansa, hansısa naməlum yolla Azərbaycana daşınan türk musiqilərinin, filmlərinin də sayı-hesabı olmazdı.

1990-ci ilin Qanlı Yanvar hadisələri zamanı isə Türkiyə-Azərbaycan sərhədləri boyu hər iki tərəfdə tonqallar qalandı, qardaş qardaşla min il əvvəl olduğu kimi, alovların dili ilə danişdi. Başa düşdük və güvəndik ki, Türkiyə arxamızdadır.

İkinci Qarabağ müharibəsindən xeyli əvvəl Türkəyə Azərbaycan Ordusunun formallaşmasında, yüksək döyüş qabiliyyətinə nail olmasında xüsusi rol oynadı. İlham Əliyevin cəsur sərkərdəlik bacarığı bütün dünyani heyran qoyan beşinci nəsil silahlarnı qıtbə olunası mükəmməlliklə idarə etməyə imkan verdi. Hər döyüşə atılan Azərbaycan əsgəri sanki əsl cəngavər idi. Düşmən başını necə itirmişdisə, bu gün də müharibəni xatırlayan erməni əsgərləri bizim igidlərimizi vahimə ilə yada salır, sanki kabusdan danışırlar. Dünyanın ən məşhur hərbi ekspertləri isə böyük qələbəmizdən il yarım ötməsinə baxmayaraq, hələ də Qarabağ döyüşlərini öyrənir, öz qoşunlarında yeni islahatların qəçiləzələndirir, Azərbaycanın hərbi sirlərinin incəliklərini açmağa, döyüşləri şərh etməyə çalışırlar.

Bütün sirlərin agah olunduğu məkan isə "TEKNOFEST" festivalı idi. Burada "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "TEKNOFEST"i müstəqilliyi, qardaşlığı, elmi və əxlaqi əldə rəhbər tutan bir ruh kimi qiymətləndirdi. O, bu festivali tam müstəqillik və firavanlıq getirən, bizi yüksək texnologiyaların səmalarına qanadlandırın unikal şans kimi dəyərləndirdi: "Vəzifəmiz türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır". Nobel mükafatı laureati professor Əziz Səncər də çıxışında bütün dünyanın gənclərinə tövsiyəsini verdi: "Həyatda və işlərinizdə yüksəlmək və ya mükafat almaq kimi məqsədlər üçün çalışmayıñ. Göründüyüñ hər işdə həmişə ən yaxşı olmağa çalışın. Ən önemlisi, insanlığa və Vətəninizə töhfə verməyə çalışın. Dürüst, əxlaqlı və ədaləti olun".

Prezident İlham Əliyev isə Türkiyə ilə Azərbaycanın qoşa addımlamasını bölgəmizdə barişin qaranti kimi qiymətləndirdi: "Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rə-

cəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq". Azərbaycan Prezidenti festivalda çıxışında gənclərə də müraciət etdi: "Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerde olacaqlar".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bir neçə vacib məqəma toxundu: "Xəzərin incisi Bakıda "bir millət, iki dövlət, tək festival" şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı - "TEKNOFEST"i keçiririk... Badi-Kubədən, yəni küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzelinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşının mahni oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzulinə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirom... Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözə deyil, əməldə də qardaş olan iki dövlətik. Göylərdə nazlı-nazlı dalgalanan bayraqlarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyız. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər?"

**Bahadur İMANQULİYEV,  
"Azərbaycan"**